

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı idarəetmə və Texnologiya Kolleci

(orta ixtisas təhsili üçün)

Azərbaycan iqtisadiyyatı

(fənnin adı)

Zeynalova Reyhan Feyruz qızı

tərəfindən hazırlanmış

SILLABUS

“Humanitar və iqtisadiyyat” fənn birləşməsinin Protokol N1
12sentyabr 2017 -ci ildə R.F.Zeynalova tərəfindən tərtib olunmuş
proqraməasında təsdiq olunub.

Bakı 2018

1.Müəllim haqqında məlumat

Soyadı : Zeynalova

Adı : Reyhan

Atasının adı : Feyruz

Təhsili : Ali təhsil

Elmi dərəcəsi :

Elmi adı :

Vəzifəsi : Müəllimə

Əlaqə rekvizitləri : tel (mob) 055-764-40-45

Gün ərzində kollecdə olduğu vaxt : 08.30.-17.30

İştirak etdiyi müsabiqə, kurs və təlimlər :

Xarici dil : rus dili

2.Fənn barədə məlumat

Fənnin adı : Azərbaycan iqtisadiyyatı

Fənnin kodu : İFS – B013.2.1

Kreditlərin sayı : 4

Fənn öyrənilən vaxt : 2017-2018-ci tədris ili

Prerekvizit fənlər :

3.Fənnin əsas məqsədi

Azərbaycan iqtisadiyyatı fənni tələbələrə iqtisadiyyat haqqında geniş biliklər verməklə yanaşı milli iqtisadiyyatımız, onun inkişaf istiqamətlərini aşıyır. Bazar iqtisadiyyatının inkişaf istiqamətlərini, ölkəmizdə sahibkarlığın geniş vüsət aldığı müasir dövr haqqında lazımı bilikləri tələbələr bu fənnin sayəsində əldə edəcəklər.

“Azərbaycan iqtisadiyyatı” fənni respublikanın yanacaq – enerji kompleksi, metal emalı və maşınqayırma kompleksi, neft-qaz emalı və kimya, tikinti materialları və ağac emalı, yüngül və yeyinti sənayesi, rabitə - nəqliyyat və s. məsələləri daha geniş şəkildə tələbələrə çatdırmaq məqsədi daşıyır.

4.Fənnin tədrisi nəticəsində əldə olunan kompetensiyalar

Azərbaycan iqtisadiyyatı fənni dövlət müstəqilliyinin əldə etməsinə, iqtisadiyyatın yenidən qurulmasına, müstəqil iqtisadiyyatın yaranmış strateji məqsədlərinin, ərazi bütövlüyü, təbii və milli sərvətlərin xalqa mənsub olunmasına münasibət bildirir.

Azərbaycanın müstəqillik qazanmasından sonra siyasi, sosial və iqtisadi böyümə, inkişaf və müstəqillik nöqtəyi nəzərdən müsbət mənada mühüm addımlar atdığı müşahidə edilir.

Respublikanın yeraltı və yerüstü sərvətləri onlardan istifadə etməklə müstəqil dövlətlərdə iqtisadi inkişaf haqqında ətraflı məlumat verilir.

1994-cü ildə imzalanan “əsrin müqaviləsi” ilə bağlanmış Azərbaycanda sərmayə qoyulmuş xüsusilə enerji sektoruna xarici sərmayə investisiyaları uğurlu şəkildə inkişaf etdirilir.

5.Fənnin xarakteristikası

Fənnin öyrənilməsinin təqvim planı

	Mövzunun adı	Ayrılan saatlar	Tədrisin forması
1.	GİRİŞ. Azərbaycan iqtisadiyyatı fənninin predmeti və vəzifələri	2	2
2.	Azərbaycanda iqtisadi fikir tarixinə dair. Azərbaycanın müstəqilliyə qədərki iqtisadiyyatın vəziyyəti	2	2
3.	Azərbaycanın keçid dövrü iqtisadiyyatı. Mülkiyyət münasibətlərinin yenidən qurulması	2	2
4.	Özəlləşdirilmə və sahibkarlığın inkişafı. Azərbaycanın yeni iqtisadi sistemi. İqtisadiyyatın yeni idarəetmə sistemi	2	2
5.	Milli sərvətin strukturu və mahiyyəti. Milli gəlir	2	2
6.	Azərbaycanın mikroiqtisadiyyatı. Gəlirlər və onların yenidən bölgüsü. Əmək haqqı	2	2
7.	Respublikanın istehsal və sosial infrastrukturu. Böyük İpək yolunun bərpası	2	2
8.	TRASEKA proqramı və regionda nəqliyyat kompleksinin inkişafı	2	2
9.	Azərbaycan maliyyə sistemi. Dövlət büdcəsi və onun strukturu	2	2
10.	Bank sektorunun formalaşması və inkişafı. Sığorta bazarı	2	2
11.	Kredit münasibətləri. İnflyasiyanın daxili və xarici amilləri	2	2
12.	Yanacaq energetika sektoru və Azərbaycanın iqtisadi inkişafı	2	2
13.	Azərbaycanın kənd təsərrüfatının aktual problemləri	2	2
14.	Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri	2	2
15.	Azərbaycanın neft müqavilələri. Azərbaycanın təbii sərvətləri, ekoloji mühiti	2	2

6.Fənn üzrə sərbəst işlərin mövzuları

Fənn üzrə semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.

Sərbəst işlərin mövzuları və təhvil verilmə tarixi:

	Mövzunun adı	Son tarix
1	Əsrin müqaviləsi	4-cü həftə
2	TAP və TANAP qaz layihələri	5-ci həftə
3	Bazar iqtisadiyyatının mahiyyəti	6-cı həftə
4	Azərbaycanda özəlləşdirmə proqramı	7-ci həftə
5	Respublikanın istehsal və sosial infrastrukturu	8-ci həftə
6	Azərbaycanın iqtisadi inkişafı	9-cu həftə
7	Azərbaycanın keçid dövrü iqtisadiyyatı	10-cu həftə
8	Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri	11-ci həftə
9	Azərbaycanda nəqliyyat kompleksinin inkişafı	12-ci həftə
10	Müstəqillikdən sonrakı Azərbaycan iqtisadiyyatı	13-cü həftə

Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 1-2 səhifə (şrift 12) olmalıdır.

Hər bir sərbəst iş tələbənin fikrinin məcmusu olduğuna görə plagiat yol verilməzdir.

7.Tələbənin biliyinin qiymətləndirilməsi

Fənn üzrə krediti toplamaq üçün lazımı balın toplanması aşağıdakı kimi olacaq:

50 bal- imtahana qədərki bal :

- 10 bal – dərslərə davamiyyətə görə ; (fənn üzrə ayrılmış auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır)
- 10 bal – tələbənin sərbəst işinə görə;

- 30 bal – məşğələ dərslərinə görə.

8.Təhsilalma prosesinə nəzarət və tələbələrin biliyin yekun qiymətləndirilməsi

Tələbələrin biliyinin yekun qiymətləndirilməsi imtahan zamanı 50 bal və imtahana qədər 50 bal toplanan ballar cəmi 100 bala bərabərdir. Yekun bal aşağıdakı kimi qiymətləndirilir :

51 baldan aşağı-	“qeyri – kafi”	-F
51-60 bal -	“qənaətbəxş”	-E
61-70 bal -	“kafi”	-D
71-80 bal -	“yaxşı”	-C
81-90 bal -	“çox yaxşı”	-B
91-100 bal -	“əla”	-A

Yekun qiymətləndirmə 51 bal və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır və müvəffəqiyyət qazanan tələbə, 51 baldan aşağı bal toplayan tələbə isə həmin fəndən krediti qazanmır və akademik borcu olan tələbə adlanır.

9.Tələbələrin nizam-intizamına qoyulan tələblər

- pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq ;
- kollecin nizamnaməsinə uyğun olaraq, ictimai asayiş və daxili intizam, davranış qaydalarının tələblərinə riayət etmək;
- auditoriyadaxili təlim məşğələlərində iştirak etmək, müvafiq tədris planlarında və kursların işçi proqramlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;
- kollecin otaqlarında, tədris-laboratoriya avadanlığına, cihazlara, dərs vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə

ilə yanaşmaq onların korlanmasına, zədələnməsinə və itməsinə yol verməmək, təmizliyə və səliqəyə riayət etmək.

10.İstifadə olunmuş ədəbiyyatlar

1. E.Süleymanov, Osman Nuri Araz “Azərbaycan iqtisadiyyatı” Bakı – 2010
2. Z.S.Məmmədov, Ə.Q.Əlirzayev, G.Ə.Gəncəyev “Təbiətdən istifadə iqtisadiyyatı” Bakı- 2012
3. İ.H.Əliyev, S.A.İbadov “Azərbaycan iqtisadiyyatı” Bakı - 1998